



## Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

**Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği**

**Aynur Turan**

Her bir xalqın ədəbiyyat tarixinde elə şəxsiyyətlər olur ki, onların yaratdığı sənət möcüzələri əbədi olaraq qalır, neçə-neçə nəşillərin bədii zövqünü oxşayır. Azərbaycan ədəbiyyatı tarixi belə şəxsiyyətlərin adı və ədəbi irsi ilə sıx əngindir. Onların hər birinin yaradıcılığı bir dünya olub, öz epoxasının həyatına güzgü tutmaqla həqiqətləri bize çatdırır. Bunların içərisində görkəmli Azərbaycan şairi Hüseyin Cavidin xüsusi yeri vardır. Öz dəstxətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin, eləcə də mənzum dramın əsasını qoyan, sələf və xələflərinə bənzəməyən Hüseyin Cavid qəlbini dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyyə tapınan qeyri-adı bir müttəfəkkir idi. Faciəli ömrün qəmli dastanını yazan şair H.Cavidin söykəndiyi həqiqətin bir mənası olub: xalqını azad, xoşbəxt, milləti birlikdə, vətənini isə sivil dövlətlərin sırasında görmək. Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbeüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrinən biri idi. Həyat və yaradıcılığı, əsərləri və ədəbi mövqeyi ədəbiyyatşurasında, bədii estetik fikir tarixinde, dərslik, metodik vəsait və məqalələrdə geniş tədqiq olunan, öyrənilən böyük şəxsiyyət Cavid XX əsr Azərbaycan və dünya romantizminin görkəmli nümayəndəsi və gözəlliyi, həqiqəti dərk etdirən, yaşamaqla yanaşı yaşamağın sirlərini öyrədən dəhilərlərə bir sırada adıçəkilən, millətin tərəqqi və nicat yolunu sənəti və idrakı ilə dərk edən, çıxış yolunu göstərməyə çəlilişən sənətkarlardandır. Azərbaycan şəri fəzəsinin nadir ulduzu Cavidin əsərləri qədər həyatında da insanların mənəvi təriyəsinə təsir göstərən amillərin olması da yüksək mənəviyyat xəzinəsidir, insanları haqq, ədalət, doğruluğa və ən əsasi, ruhani yüksəkliyə aparın yostiqaməti kimi dəyərlər və qiyamətlidir. 1882-ci ilde Naxçıvanın indiki Kəngərli Rayonunun Şahərtə kəndində ruhani ailəsində dünyaya göz açan dahi sənətkərimizin bu gün - dekabrın 5-də anım günüdür. Bu gün unudulmaz sözə sevdalı şair haqqında yetərinə fikirlər deyilib, məlumatlar verilib. Buna baxmayaraq biz də onun söz dəryasından damla alıb sizinlə böyük istədik.

Onun sədasi tekce vətəndə deyil, dünyanın dörd bir yanına yığılaraq əzəmətli eks-səda vermişdir. Bu ölməz sənətkar haqqında tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətlərin söylədikləri fi-

kirlər vardır:

Hüseyin Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Onun yaradıcılığı və əsərləri Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəşillər üçün dərslik kitabıdır. Hüseyin Cavid Şərqi Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsə, Cavidin irsi də o qədər yaşayacaqdır. Yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Ulu öndər Heydər Əliyev.

Dahi sənətkar, ölməz söz zədəganı Cavid bu il 141 yaşındadır. Vaxtın fövqündən baxan müttəfəkkir yaşayır, çünkü o, təkcə öz dövrünün deyil, bütün dövrlərin şairidir, öz dövründən bütün dövrlərə nü yayan güneşdir. Ədəbiyyatının sönməyən günü Cavid efəndidir. Bəli, Hüseyin Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zədəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdır. Bəlkə də bu sənət ideali onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırılmışdır. "Gözəllik namı-

na, sevgi namına" yazan böyük sənətkar öz sənət idealına xain çıxmadi, onu satmadı. Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyin Cavid sosializmin "nailiyyətlər" indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını medh etməkdən qətiyyətlə boyun qaçmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadan'a sürgün edilmiş və 5 dekabr 1941-ci ilde İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur. Bəli, keşməkeşli həyat qəhrəmanı Cavid də tikanlı məftilin cızıb "yaraladığı", zəncirdən sallanmış açıq tunc kitaba adları həkk olunan yazıçılardandır. Günahsız müqəssirlərin adları ya-

lərinin təbliğat və təşviqat vasitəsi kimi baxırdılar, onlar verdiklərini qonorar, vəzifə və imtiyazlar müqabilənde yazıçılarından mehz bolşevizmi təbliğ edən alovlu əsərlər tələb edirdilər. Bunun acı nəticəsi 1937-ci ilde Cavid komunist istibdadının qurbanı oldu, yeni Cavid repressiyanın ilk qurbanlarından birinə çevrildi. Əlbətə, 1937-ci ilin qanlı hadisələri qəfildən baş vermedi. Əvvəl-əvvəl bu hadisələre hazırlıq tədbirləri görüldü. Ən amansız sellərdən, ən dəhşətli qasırğalardan da betər olan həmin rejim - Stalin repressiyaları Azərbaycanın sayseqmə əğulları sırasında Cavid Əfəndini də beləcə apardı.

1937-ci il repressiyasına hazırl-

### Amansız hökmün qurbanı

1941-ci ildə 63 yaşlı şair İrkutsk vilayətinin Şevçenko qəsəbəsindəki həbs düşərgəsində ayaqlarının donması səbəbindən vəfat etdi. H.Cavid 1956-ci ildə bəraət aldı, 1982-ci ildə şairin nəşri ümummilli lider Heydər Əliyevin təşəbbüsü, təşkilatçılığı və göstərişi ilə Sibirdən getirilib Naxçıvanda dəfn olunmuşdur. 1996-ci ildə Naxçıvan şəhərində əzəmetli məqbərə ucaldıldı. Gələcəkdə adının etiramlı anılacağına görə H.Cavid ona həqarət edib gülənlərin, onu alçaltmaq isteyənlərin qarşısında sümədi və məgrur səsini ucaldıb dedi:

Mənə gülməkdəsiniz gərçi bu gün,

## Haqqı özüna, yaradıcılığı xalqa qaytarılan sənətkar



ləş işlərinin görülməsində ədəbi təqəd xüsusi canfəşanlıq edir və mənfur rol oynayırdı. H.Cavidin sovet dövrüne qədərki əsərləri ağır mühakimə olunduğu kimi, 20-ci il-dən sonra yazdıqları da ədəbi təqədinin keşkin hücumlarına məruz qalırdı. Cavid türk xalqlarının mənəvi birliliyi dırqət mərkəzine çəkməkdə yalançı beynəmıləçiliyə qarşı çıxır, mővzularını müxtəlif xalqların həyatından almaqla yalançı vətənpərvərliyi rədd edir. İnanmaq çətindir amma həqiqət budur ki, həm millətçi, həm də xalq düşməni kimi ittiham olunsa da, H.Cavid dönmədən öz yolu ilə gedir və bu yol onu vaxtsız ölümə aparmış oldu.

Var yarın sizlər üçün qorxulu gün. O zaman istə ölenlər dirilər, Kim nə yapmışsa cəza çəkdirilər.

Onun həyatına belə amansızcasına son qoyulması xalqın daha bir düşünən beyninin aradan götürülməsi, Azərbaycan elmine atılan gülə demək idi... "Məhəbbətdir ən böyük din" deyən, məqsədi vətəni, milletinə fedakarlıqla xidmet etməkdən ibarət olan görkəmli şair və dramaturq H.Cavid öz dəstxətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin əsasını, eləcə də mənzum dramın bünövrəsini qoymuşdur.

Sələf və xələflərinə bənzəməyən Cavid ürəyi susdurulana qədər

Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanımı xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar için nə qədər təəssüf ediləcək

Hüseyin Cavid

İnqilabçı şair böyük Cavidin ölüm hökmünü İ.V.Stalin verdi: "Bu cənabları işçi sınıfın düşmənləri kimi, vətənimizin xainları kimi amansızcasına darmadağın etmək və onların kökünü kəsmək lazımdır". İ.V.Stalinin sözüne M.Bağirov dərhal "bəli" cavabını verdi: "Bir baxın, Yazıçılar İttifaqında kimlər eyleşmişdir? Vətən xainları H.Cavid, M.Müşfiq, Ə.Cavid və başqaları. M.Bağirovun qurultaydakı çıxışından dərhal sonra adları çəkilən yazıçılar, eləcə də Cavid həbs olundu. İrlə sürürlən ittihamlar təsdiq olunsun deyə NKVD dustaqxanasında müxtəlif işgəncə üsullarından istifadə olunurdu: yuxusuz saxlamaq, xüsusi qurğulardan istifadə etməklə kameralaya soyuq hava üfürmək, döşəməyə soyuq su buraxmaq, ailə üzvlərinin həbs olunacağı ilə hədələmək, gözlerinə güclü işiq salmaq və s. Bütün bu işgəncələrə baxmayaraq H.Cavid ona qarşı sürülen əsas ittihamları rədd etdi. O vaxt "günahı" ni boyununa alanları güllələyir, onarın ailə üzvlərini isə həbs edirdilər. Məsələn, Ə.Cavadi, S.Hüseyni güllələmiş, xanımlarını, uşaqlarını həbs etmişdilər. H.Cavid "günahı"larını boynuna almamaqla ailəsini həbs olunmaqdən xilas etdi. Cavid həbs edilərkən Sibirə göndərildi.

Cavidin dilində söz alılışdı, Ali sözər ilə dil alılışdı. Dilinin yolunda canından keçdi, Dilin şəhidinə sayğılar sonsuz. Vaqif Abbasov

1920-ci ildə Rusiya tərəfində işğal olunduqdan sonra milli təfəkkürlü ziyanlıların sixişdiriləsi, təqib edilməsi başlandı. Bütün təqib və tezyiqlərə baxmayaraq, H.Cavid yaradıcılıq yolundan dönmək istəmirdi. Siyasi hadisələrin tüyən etdiyi 20-30-cu illər sovet cəmiyyətində məsələ ağlaşılmaz dərəcədə mürikkeb idi. Köhnəni darmadağın dağıdıb, onun xarabaları üstündə quruculuq işləri aparan bolşeviklər ədəbiyyata öz-

vicdanının dediklərini yazan və ömrü boyu həqiqətən əsiri olan, gözəlliyyə tapınan bir müttəfəkkir idi. Cavid elə bir həqiqətin əsiri idi ki, o altın saraylara, daş zindanlara, vəhşi pəncərələrə, tikanlı mətilələrə, dəmir qəfəslərə meydən oxuyurdu. Hüseyin Cavid elə bir həqiqətin aşığı idi ki, qumral gözəllərə, sevdalı könűllər, parlaq sevgilərə, gülümseyən günəşə öz misraları ilə ağ yelkənlər kimi qanad açırdı... Qızıl yarpaqları, çıxınlı havası, tutqun günləri ilə fərqlənən oktyabr ayı payızın başlığından xəbər verir. Qəribədir ki, bu ayın ömründə müxtəlif tarixi məqamlar, ad günləri, mərasimlər, seçkilər və s. yaddaşa ədabi iz salır. Adətən, oktyabr "Cavidləri" də deyirler. H.Cavid məhz oktyabrın 24-də Naxçıvanda Abdulla Rasizadə ailəsinə anadan olmuşdur. Maraqlıdır ki, ailənin bütün üzvləri məhz bu ayda dünənya gəliblər. Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-ci oğlu Ərtoğrolun doğum günüdür. Sözlərimi ədəbiyyatşuras, təqibçi Əziz Şərifin fikirləri ilə tamamlaqmaq isüəyirəm: "Hələ tarix Cavidə əl vurmayıbdır, şairimiz bir tərəfdə oturub əsərlərini yazar. Tarix isə qulaq asır və gözləyir. Şəksiz ki, tarix vaxtında onu sənət mühakiməsinə alacaq, təbiətin ona verdiyi qüdret və istedadın hesabını istəyəcəkdir".

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur